


# MİSKİN VƏLİ GÖZƏLLƏMƏLƏRİ



XX əsrin ustad aşığı Miskin Vəlinin yaradıcılığı kədər motivləri üzərində qurulsada, aşığın yaradıcılığında məhəbbət lirikası qırmızı xətt kimi keçir. Hər el aşığı kimi ustad aşığı Miskin Vəli də el gözəllərinin tərifindən doymamış, el qızını elin, obanın gözəllikləri ilə zinətləndirərək təsvir etmişdir. Aşığın "Nədən oldu?" "Yeriyir", "Gözəllər", "Deyimmi" kimi onlarla qoşması gözəllərin vəsfinə həsr olunmuşdur. Aşığın təsvir etdiyi gözəllər el, obanın qızı, gəlinidir. O, el gözəllərinə də elinə yanaşlığı doğmaliqla yanaşaraq gözəlləri təbiət gözəllikləri kimi təsvir edir:

Səhər-səhər seyahətə çıxmışız,  
Salmısız cahana saya gözəllər.  
Səf-səf olub qatar-qatar yeriyib,  
Nə dönübüz siz durnaya, gözəllər?

"Gözəllər" qoşmasından götürülən bu bənddə aşiq gözəlləri təbiət qoynunda, seyahət zamani təsvir edir. Təbiət qoynundakı gözəllərsə, öz gözəlliyi ilə dünya aləmə kölgə salır, çünki dünyada onların gözəlliyindən daha gözəl heç nə yoxdur. Gözəllər üçüncü misirdə durna qatarı kimi təsvir olunur. Durnalarda, vətənin, elin, obanın simvoludur. Yəni aşiq gözəllərin gözəlliyyini el, obasından aldığı demək istəyir. Aşığın yurdunu kimi gözəlləri də cahana kölgə salır.

Miskin Vəli gözəlləri təbiətlə vəhdətdə təsvir etsə də, bəzən onları çeşmə kimi cansız varlıqlara da qısqanır:

Bəxtəvər başına ay çeşmə sənin,  
Hər səhər üstünə sona yeriyir.  
Gözlərini süzür, canımı üzür,  
Qəmzələrin qəhri cana yeriyir.

Aşiq bu bənddə çeşməni bəxtəvər hesab edir, çünki gündə onlarla gözəl çeşmə başına golur, çeşmə həmin gözəllərin gül camalına tamaşa edir. Aşığı gördükdə isə, abır-həyadan üzlərini gizlədirirlər. Aşığın nail olmadığı saadətə nail olan çeşməni aşiq qısqansa da, eyni zamanda çeşmə sevgililərin görüş yeridir və o, yarını görüş üçün bulaq üstə çağırır:

Miskinli Vəliyəm eşqi həvəsdə,

Fərhadam, Şirinsən şirin nar bəsde.

Məcnunam, Leylisən gəl bulaq üstə,

Gətir bu dərdimə çara deyimmi?

Ustad Vəli gözəlləmələrinin əksəriyyətində gözəllərin adını çəkmir. Amma gözəlləri Şirinə, Leyliyə, özünü isə, Məcnuna, Fərhadə bənzədir. Bəlkə də, ustad gözəlin adını çəkərsə, yarına söz gəlməsindən qorxurdu. Çünki gözəllər el, obanın namusudur, aşiq da əsl eloğlu kimi öz el-obasının qeydinə qalır. "Gözəllər" qoşmasında isə, aşığın fikri dəyişir. O, adını çəkməkdən utanıb çəkindiyi bütün gözəlləri bu qoşmasında vəsf edərək, bütün dünyaya car çekir. Cünki aşiq yaxşı bilir ki, günəşin öünü buludlu kəsmək olmaz:

Zərnisişandı, gözəllərin sağıldı,

Nərgizin yanağı gül yarpağıdı,

Gülgəzin sinəsi cənnət bağıdı,

Cərgesində Telli, Maya gözəllər.

Vəli, gözəl hanı Səlminaz kimi, Həcor, Əsmər, Nigar, Gülavaz kimi, Əslı, Ceyran, Çiçək bahar, yaz kimi, Gülzari bənzədim aya, gözəllər.

Bu qoşmanın hər bəndində onlarla el qızının adı çəkilsə də, Miskin Vəli gözəlləri ənlilik,

kirişan kimi səni şeylərlə bəzəmir. Aşığın təsvir etdiyi gözəllər cənnətlə, baharla, ayla müqayisə edilir. El aşığı ustad Miskin Vəli öz gücünü eldən aldığı kimi gözəllər də gözəlliyyini təbiətdən alırdı:

O büllur buxağın, qaymaq dodağın,  
Yanağın dağların lalasıdırı?

Müjgan kipriklərin keçdi sinəmdən,  
Gözərin canımı alasıdırı?

Qoynunda bəslənən o bir cüt narın,  
Xəstəyə dərmandı təzə nübarın,  
Yasəmən tellərin, hilal qaşşaların,  
Bu gözəllik səndə qalasıdırı?

Miskin Vəli gözəlin buxağını büllura, doğaşını qaymağa, yanağını dağ laləsinə, kipriklərini müjgana, sinəsini bir cüt nara, tellərini yasəmənə, qaşşalarını hilala benzədir. Gözəli elin gözəllikləri ilə bəzəyən aşiq "Qüdrətdən hüsünə ziynət vurulan", "Qüdrət qələmindən çəkilib qaşı" misraları ilə bu hüsünə, camalın yaradın tərefindən hədiyə vərildiyinə, Allahın qələmindən çəkilmiş gözələ isə, səni bəzək-düzəyin gərəkmədiyinə işarə edir.

Miskin Vəli gözəldə təkcə ay camal yox, həm də daxili gözəllik axtarır. Ustad yarından can deyib can eşitmək, bir söhbətinin dünya malına dəyməsini, ilqarda düz, sevgidə mehriban, əsl-i-nəslə pak olmasına arzulayıb. Bununla yanaşı, Ustad sevgilisinin nazını çəkməyə də hazırlır, amma gərək gözəl ağıllı, kamallı, mərifətli ola. Sevgilisinin "Ürəkdən sevirsən kimi" sualına "Həqiqət açır qəlbimi" cavabını verən aşiq yarından həqiqət tələb edir. "Yaxşı yola getməz əyri düzənən" - deyən aşiq yalan üstündə sevgi qurulmayacağını vurgulayır.

Ustad Vəli sevgilisi yolunda hər şeyindən keçməyə hazırlır. "Miskinli Vəliyəm cahü-cəlalim, Yolunda qurbəndi dövlətim, varım" - deyən aşığın həyatı maddi, mənəvi sarsıntılarla dolu olsa da, mali, mülkü olmasa da, el arasında şöhrəti, şanı, təmiz adı, cahü-cəlali var, amma o, sevgilisi yolunda bütün bunlardan keçməyə hazırlır. Cünki aşiq eşq xəstəsidir, bu xəstəliyi isə nə cahü-cəlal, nə ad, san sağalar. Bunun yeganə çarəsi yara qovuşmaqdır:

Dolanım başına, dərdin mən alım,  
Yolunda qurbəndi dövlətim, malim,  
Xəstəyəm, təbibən bimürvət zalim,  
Həsrətəm qoynunda nara deyimmi?

Əfsus ki, ustadın sevgilisi yarına zalımlıq edərək, onu məhəbbət bağına həsrət qoyur. Bu da onun miskin qəlbini daha da qəhərəndirir və aşiq sevgilisinin etibarsızlığından zara gələrək öz dərdini sazin simlərinə tökürlər.

Ürəyimdə gizli, pünhan sözüm var,

Onu aşkar nazlı yara deyimmi?

Bilərim desəm də, sözüm tutulmaz,

Üzü dönmüş beylinqara deyimmi?

Yar nə qədər ilqarsız olsa da, Miskin Vəli yarına tənqidü yağıdırır, əksinə onu nazlı yar adlandırraraq oxşayır. Sözünün tutulmayıacağını bilə-bilə ürk sözünü sevgilisinə demək haqqda var-gəl edir. Etibarsız sevgilisi ustadın qəlbini qırsa, ondan üz döndərsə də, o, yarının göz yaşı axıtmamasına dözə bilmir. Cünki aşığın eşqi müvəqqəti bir macəra yox, Əslı və Kərom, Leyli və Məcnun eşqi qədər alıdır:

Gözü yaşlı baxsa, yarı həmdəmə,

Alışar odlara, qərq olar qəmə,

Yaram üstdən yara vurur sinəmə,

Axıdar qanımı düzə gözlərin.

Miskin Vəlinin gözəlləmələri onu eşq ustاد kimi bizə tanır. Ustad bu şeirlərdə eşqinin qüdrətini, gözəlləri təsvir etməklə qalır, sanki özündən sonrakı aşıqlarla bir aşıqlıq kitabı yazır. Miskin Vəlinin kitabında əsas qanunsa, yara vəfali olmaq, sevgilisini əsl eşqle sevməkdir. Miskin Vəlinin kədərinə kədər qatansa, gözəlin qəm çəkməyidir. Ona görə də, ustad Vəli gözəli danişib dinməyə, gülüb oynamaya çağırır. Cünki yarı qəmgin olan aşiq şadlanı bilməz. El aşığı Vəlinin eşqi də yurduna olan eşqi kimi saf və təmizdir. Ona görə ki, aşiq heç bir zaman gözəlləri eldən, elini isə, gözəllərdən ayrı təsəvvür edə bilmir. Ustadın aşıqlıq kitabı da vətənə və el gözəllərinə olan eşqinin vəhdəti ilə sona çatır.

2018

Elnurə

PIRSSLİYEVA

